

ABŞ-nin separatizmə ikili standartla yanaşması qəbul edilməzdir

"Qarabağ xalqı" yoxdur. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər var. ABŞ Senatının Xarici əlaqələr komitəsində dinləmələr zamanı Dövlət katibinin müavini Yuri Kim senator Bob Menendezin Azərbaycanla bağlı qərəzli ittihamlarını cavablandırırkən bildirib ki, biz "Qarabağ xalqı"na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik, bu, çox aydındır". ABŞ Dövlət katibinin müavini kimi mühüm vəzifənin icraçısı Kim yaxşı olardı ki, dinləmələrin təşəbbüskarının və təşkilatçısının kim olduğunu araşdırıldıqdan sonra məsələyə münasibət bildirəydi. Yoxsa bu cür düşünləməmiş, məsuliyyətdən kənar açıqlama verməzdı.

Senator Robert Menendez ermənipərəst mövqeyi ilə xüsusi olaraq fərqlənən, ölkəmizə qarşı ənənəvi düşmən mövqeyini gizlətməyən, erməni lobbisinin əsininə çevrilmiş bir şəxsdir. O, korrupsiya ilə ittiham olunduğu bir vaxtda erməni diasporunun radikal nümayəndələrinin saxta iddialarını əsas götürməklə Azərbaycana qarşı fəaliyyətini dayandırmırısa, bu şəxs üçün siyasi etik qaydaların yad məfhum olduğunu isbat etməyə ehtiyac yoxdur. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin reallıqları əks etdirməyən fikirləri sadəcə məyusluq doğurur...

İlk növbədə Kime bildirək ki, kimsə onu "Qarabağ xalqı" olması barədə öz yalanına şərik etməklə böyük səhv edib. ABŞ-nin Kaliforniya statında 163 min erməni yaşadığı kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonunda da 20-23 min erməniəsilli vətəndaşı yaşayır. ABŞ və Ermənistən olmaqla bu ərazini hamı Azərbaycanın ərazisi kimi tanır və beynəlxalq hüquqla bu, mübahisə doğurur. İkincisi, Azərbaycan heç vaxt öz vətəndaşlarına qarşı heç bir əməliyyat aparmayıb, əksinə, milli səviyyədə erməni sakinlərimizin cəmiyyətimizə reinteqrasiyası sahəsində tədbirlərin görüldüyü bir vaxtda Ermənistən və onun qondarma separatçı qurumu tərəfindən

maneolər yaradılmasına baxmayaraq, tutduğu doğru yolda qərarlı olduğunu dəfələrlə bildirib. Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir və daxili işlərimizə kənardan müdaxilə qəbul olunmazdır.

Xatırladırıq ki, Azərbaycan Vətən mühəribəsində öz torpaqlarını işgaldən azad edib təcavüzkardan təmizləyib. Əgər hər hansı separatçı rejim, onun yaratdığı qanunsuz silahlı dəstələr Azərbaycan qanunlarını pozub özbaşınalıq edəcəklərsə, onları tərk-silah etmək üçün Azərbaycan dövləti ABŞ-dən, boğazına kimi erməni lobbisinin puluna bulaşmış senator Robert Menendezdən və Yuri Kimdən icazə almayıcaq. Dövlət katibinin müavininin açıqlaması yersiz təhdid dən başqa bir şey deyil. Biz müxtəlif zamanlarda ABŞ-nin erməni lobbisinin dili ilə danışan senatorları çıxarmış. Sülhdən, ədalətdən dəm vuran ABŞ hələ də Ermənistəndən öz ordusunun qalıqlarını Azərbaycan ərazilərində çıxarmağı, qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsini tələb etmir. ABŞ-nin postsovət məkanında digər ölkələrin ərazi bütövlüyünü və suverenliyini qeydşərtsiz tanıdı, separatizmə qarşı çıxdığı bir şəraitdə Azərbaycana gəldikdə yenə də nala-mixa vurması qəbul edilməzdir.

Biz ABŞ-nin qərəzli və separatizmə ikili standartlarla yanaşmasına ilk dəfə

şahidlik etmirik, bu yaxınlarda icrası davandırılmış bəndnam "Azadlığa Dəstək Akti"na düzəlişi xatırlatmaq kifayət edir - 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi "Azadlığa Dəstək Akti"na qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan çox ədalətsiz bir düzəliş qəbul etmişdir. Bu "düzəliş" ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı "blokada"nın dayandırmaq məqsədi ilə Senator Con Kerrinin və konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən irəli sürülmüş və Konqres tərəfindən qəbul edilmişdi.

Ən böyük təzad ondadır ki, qanunun qüvvəyə mindiyi 1993-cü ilin yanvarına qədər Ermənistən silahlı qüvvələri Şuşa və Laçın rayonlarını işğal etmiş, Xocalı şəhərini tar-mar edərək dinc sakınlərə qarşı dəhşətli soyqırımı törətmüşdilər. Guya ABŞ o qərəzli qərarları qəbul edəndə Azərbaycanın başına getirilən müsibətləri görmürdü mü? Niyə Ermənistən tərəfdiyi faciələrə son qoymağçağırmırdı?

Bütün bunlara baxmayaraq, Azərbaycan sülh danışçılarını davamlı surət də davam etdirməyin tərəfdarıdır. Ermənistən sülh müqaviləsini imzalayıb Zəngəzur dəhlizini aqmaqla beynəlxalq yüksəlşimalar üçün əlverişli olan "Şərq-Qərb nəqliyyat dəhlizi"nə qoşula bilər. Azərbaycan xoş məram göstərərək Ermənistənə dərəcədən iqtisadi bataqlıqdan çıxmışın yolunu göstərib. Amma sülh danışçılarını müxtəlif bəhanələrlə pozan, dünyada Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparıb sülhə təhlükə yaranan ele Ermənistəndir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrati-

siyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev Rusiyanın TASS Agentliyinə verdiyi müsahibədə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının perspektivlərinə toxunaraq Azərbaycanın mövqeyini qətti olaraq ifadə edib: "...sülh prosesi üçün başlıca maneə Ermənistənən bizim ərazimizdə qanunsuz rejimi maliyyə və hərbi-siyasi yolla dəstəkləməyə davam etməsidir. Məhz Xankəndidəki qanunsuz rejim eyni vaxtda Ağdam və Laçın yollarını bloklayır. Ermənistən Qarabağda bizim erməniəsilli 30 min vətəndaşımızı girov saxlayan qanunsuz rejimin dəstəklənməsi siyasetinə son qoyulmalıdır. Azərbaycanda "boz zona"lara yer yoxdur".

Prezidentin köməkçisi danışqlar prosesində "vasitəçi" tərəf kimi iştirak edib ermənilərin fikirlərini ifadə edərək "beynəlxalq mexanizmlər" dən danışanlara da konkret mesaj verib: "Biz nə Ermənistən, nə də hər hansı üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə etməyəcəyik. Dövlətimizin daxili işlərinə müdaxilə edilməsi, o cümlədən Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağdakı erməni etnik azlığının əsasında dialoq üçün hansıa "beynəlxalq mexanizmlər" mövzusunun gündəmə gətirilməsi cəhdləri uğursuzluğa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunun ətrafında mübahisə açan hər hansı cəhdlər regionda dayanıqlı sülhə nail olunması baxımından qeyri-konstruktivdir".

Bu, "Qarabağ xalqı" ifadəsini işlədənlərə də verilən ən düzgün cavabdır.

**Elşən QƏNİYEV,
"Azərbaycan"**